

Əliyev R.Ə.<sup>1</sup>, Başirov V.Ə.<sup>1</sup>, Şirinov M.A.<sup>2</sup>, Məmmədov F.E.<sup>3</sup>

## BRUQADA SİNDROMU: KLINİK ASPEKLƏRİ VƏ QƏFLƏTİ ÜRƏK ÖLÜMLƏRİNİN SƏBƏBLƏRİ ARASINDAKI YERİ

<sup>1</sup>Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Eksperitiz və Patoloji Anatomiya Mərkəzi, Bakı;

<sup>2</sup>Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, Bakı;

<sup>3</sup>Əlahiddə Ümumqosun Ordusunun Məhkəmə Tibbi Eksperitizasi, Naxçıvan

Məqalədə tibb adəbiyyatına istinad edilmişdir. Bruqada sindromunun (BS) klinikası və diagnostikasına dair məlumatlar verilmişdir. Hamçinin, bu patologiya nöticəsində baş vermiş qəfləti ürək ölümünün məhkəmə-tibbi eksperitizəsi məsələsinə də toxunulmuşdur. Müəlliflər adəbiyyatın mənbələrinə və öz şəxsi müşahidələrinə əsaslanımla göstərirklər ki, BS-ya tamamilə sağlam görünən və heç bir şikayəti olmayan cavan şəxslərdə dəha çox rast gəlinir. BS Hiss dəstəsinin sağ ayaqcığının keçici hissəvi və ya tam blokadası, sağ döş aparmalarında ST segmentinin elevasiyası və təkrarlanan paroksizmal polimorf mədəciqk taxikardiyası ilə xarakterizə edilir. BS-nin etiologiyası məlum olmama da, genetik amillərlərə əlaqəsi təsdiq edilmişdir. BS zamanı klinik təzahürləri natrium kanallarının zədələnmə darəcəsindən və 3-cü xromosomda yerləşən SCN5A genində həz verən mutasiyannı növbəndən asıldı. Bu sindroma vaxtında diaqnoz qoymaqın və mümkün qədər tez başlanımlılaşdırıcı qəfləti ölümü nüticələndən profilaktikası üçün böyük əhəmiyyətli vardır. Buna görə də məqalədə BS-nin diagnostikasına xüsusi yer verilmişdir.

Açıq səhər: qəfləti ölüm, mutasiya, mədəciqk fibrillasiyası

**Ключевые слова:** внезапная смерть, мутация, фибрillation

**Key words:** sudden death, mutation, ventricular fibrillation

Son illərdə təbabutin bütün sahalarının dinamik inkişafına baxmayaraq hər il dənəyada taxminən 17 milyon insan ürək-damar sistemi xəstəlikləri səbəbindən dildəyinən dayışır. Onlardan taxminən 25%-i qəfləti ürək ölümünün qurbanı olur. Qəfləti ürək ölümü hallarının 4%-ni BS təşkil edir. Patoloji-anatomik mütəyyinə zamanı ürəkdə struktur dayışıklığı tapılmışsa belə qəfləti ürək ölümünün 20%-ni məhəz BS təşkil edir [1]. Ölkəmizdə mütəyyin olunmuş meyitlərin taxminən 30-32%-nin ölüm səbəbləri qəfləti ölüməldərdir. Yaşlı şəxslər arasında qəfləti ölüm faizi çox olsa da, cavanlar arasında da bu növ ölümlərin sayı artmaqdır. Yaşlı və cavan şəxslərdə qəfləti ürək ölümünün səbəbləri fərqlidir. Yaşlılarda ürəyin işemik xəstəliyi əsas səbəb olduğunu hələ, cavanlarda iltilabi proses (miokardit), kardiomiopatiyalar, andanadılma ürək qışışları, spirli içki və narkotiklərin miokarda toksik təsiri, eləcə də ritm və keçiricilik pozulmalar əsas səbəb kimi meydana çıxır [2].

Ümumiyyətlə qəfləti ölüm dedikdə, hər hansı bir xəstəliyin koskin inkişafı və yaxud güzli keçən xəstəliyin kaskinlaşması nöticəsində, qəflətin və ya nisbətən sıratlı baş vermiş ölüm nəzərdə tutulur [3]. M.I.Raysskiyə görə, qəfləti ölüm də əsas əlaməti təzahür edə bilər:

- 1) Xəsarət olmadan, güzli, yaxud koskin gedişə malik müyyən xəstəlik səbəbindən;
- 2) Bir neçə saniyə, daqiqə yaxud saat ərzində, sıratla;
- 3) Sanki şəxsin nəzərə çarpan sağlamlığı fonunda – gözlənilmədən.

Aparılmış tədqiqatlar nöticəsində qəfləti ürək ölümüna genetik meyllilik aşkar edilmişdir. Ailə anamnezlərinin təyrənilməsi nöticəsində məlum olmamışdır ki, ağar ailədə bir qəfləti ürək ölümü həli qeyd olunmışdır, risk 1,89 dəfə, eyni ailədə iki qəfləti ürək ölümü qeyd olunmışdır, risk 9,44 dəfə artmış olur. Fremingen tədqiqatçılarının təsvirində aparılmış araşdırılmalarına görə, ailə anamnezində qəfləti ölüm halının


olması xəstəlik riskini 50% artırır. Ürək-damar xəstəlikləri və eləcə də qəfləti ürək ölümünün genetik amillərlə əlaqəsi molekulyar-genetik analizlərin aparılmasıın vacibliyi ortaya çıxır [3, 4].

BS Hiss dəstəsinin sağ ayaqcığının keçici hissəvi və ya tam blokadası, sağ döş aparmalarında (V<sub>1</sub>-V<sub>3</sub>) ST segmentinin çap-ənən formalı elevasiyası, təkrarlanan paroksizmal polimorf mədəciqk taxikardiyası və yüksək qəfləti ölüm riski ilə müsaiyət olunan xəstəlikdir. Xəstəliyi ilk dəfə 1992-ci ildə ispan kardiololoqları Josep və Pedro Bruqada qardaşların təsvir etmişlər [5]. Onlar 8 xəstənin (6 kişi və 2 qadın) anamnezində sinkopal (bayılma) halları və klinik ölüm faktını arşadırıb. Lakin bütün müyyənələrin nöticələri normal olmuşdur. Xəstələrdə yalnız His dəstəsinin sağ ayaqcığının blokadası, xüsusilə ST segmentinin elevasiyası ilə müsaiyət olunan forması aşkar edilmişdir. Araşdırımların məlum olmamışdır ki, tez-tez təkrarlanan polimorf mədəciqk taxikardiyası ("torsade de pointes") tipi ritm pozulması ilə müsaiyət oluna bilər [6]. Bu proseslə əlaqədar olan patoloji vəziyyətə Bruqada sindromu adı verilmiştir.

BS-nin epidemiologiyası kifayət qədər öyrənilməmişdir. Bu patologiya bütün ölkələrdə rast gəlinənə də, Yaponiya, Filippin və Tailandın co-

nub regionlarında dəha çox (tədqiqat 7-64 yaşlılar arasında aparılmışdır) yayılmışdır. BS-nin birinci tipinə Asiyada 0,36%-dək, Avropana 0,25%-dək, Amerikada isə 0,03%-dək, ikinci və üçüncü tiplinə isə Asiyada 0,12-2,23%, Avropana 0,6%, Amerikada 0,02% rast gəlinir. BS-yə bütün yaş grupplarında rast gəlinənə də, bu patologiya cavan şəxslərdə dəha geniş yayılmışdır və qadınları nisbətən kişilər 8-10 dəfə artıq rast gəlinir. Bu xəstələrin tipik nümayəndəsi təqribən 30-40 yaşlarındakı (70-80%) kişilərdir. Bunun sabobu qanda testesteronun yüksək səviyyədə olması ilə əlaqələndirilir [7].

BS-nin etiologiyası tam məlum deyil. Lakin xəstəliyin əmələ galmışında irsiyətin rolü təsdiq edilmişdir. Xəstələr bir çox hallarda ailiv xarakterləri olduğunu görə yaxın qohumlar arasında da aşkar edilə bilər. BS 50% hallarda nəsli autosom-dominant, 10% hallarda autosom-resessiv tipə tərtülə bilər, 25% hallarda irsi örtürlə tipi naməlum qalmışdır. 15% hallarda irsiyətə əlaqəsi ümumiyyətlə mütləyyən edilmir. Qəfləti ölümə maruz qalmış şəxslərin taxminən 60%-nin ailə üzvləri və yaxın qohumlarında qəfləti ölüm və mütləyyək EKG dayışıklıkları aşkar etmişlər [8, 9]. 1-ci şəkildə BS üçün xarakterik olan elektrokardioqram verilmişdir.



**Şəkil 1.** 1 tip BS zamanı xəstəlikdə edilən EKG dayışıklıkları – V<sub>1</sub>-V<sub>3</sub> aparmalarında mənfi T dişi, ST segmentinin elevasiyası qeyd edilir.

Tədqiqat nəticəsində BS olan xəstələrin SCNSA genində mutasiya aşkar edilmişdir [1, 10]. Bu gen kardiomiositlərin natrium kanallarının alfa-subvahidinin zülalının quruluşunu kodlaşdırır. SCNSA geninin mutasiyası zamanı natrium kanallarının sayı azalır və ya bu kanalların inaktivasiyası stırtlalar [11]. Bu isə refrakter dövrlərdə heterogenliyə səbəb olmaqla "reentry" tipli mədəcik aritmiasının baş verəmisi üçün alverişli şərait yaradır. BS-nin klinik mənzərəsi dən natrium kanallarının zədələnmə dorcasından asıldır. Sonrakı araşdırılmalar nəticəsində SCNSA genində 160-dan artıq müxtəlif mutasiyalar müşayyən edilmişdir. Bu mutasiyalar BS-nin osas səbəbi hesab edilir [10]. Qeyd edilən genin mutasiyası QT intervalının uzanması, sinus döyüntünün zəifliyi sindromu, atrioventrikulyar blokada, proqressivləşən keçiricilik pozulması və qəfləti uşaq ölümü sindromunun yaranmasına səbəb olur. Hazırda bu sindromu əməla götür bilən bir neçə gen mutasiyası (GPD1L, CACNA1b, CACNA2c, SCN4B) məlumdur [10, 12].

Səbəbindən asılı olaraq BS-nin aşağıdakı tipləri vardır [7, 13]:

- BS-1 - on çox yayılmış tipdir. 3-cü xromosomda yerləşən SCNSA geninin mutasiyası ilə bağlıdır;
- BS-2 - natrium kanallarına təsir edən amilin kodlaşdırılmasında iştirak edən GPD1L geninin defekt nəticəsində yaranır;
- BS-3 - 12-ci xromosomon genlərinin zədələnməsi nəticəsində yaranır;
- BS-4 - 10-cu xromosomda yerləşən CACNB2 geninin zədələnməsi ilə əlaqədar əməla gılır;
- BS-5 - kardiomiositlərin kiçik natrium kanallarının sintezi üçün zəruri olan zülalı kodlaşdırın 11-ci xromosom geninin mutasiyası ilə əlaqədardır;
- BS-6 - 19-cu xromosomda yerləşən SCN1B geninin defekt nəticəsində yaranır;

Son illər aparılmış tədqiqatlar nəticəsində BS-nin "qazanılmış" forması haqqında məlumatlar elə edilmişdir [1]. Hazırda müxtəlif xəstəlik, patoloji vaziyət və dərman preparatlarının bu sindromu yaratmaq xüsusiyətləri mölüm olmuşdur ki, buntları badan temperaturunun artırması, hiperkaliemiya, hiperkalsiemiya, B<sub>1</sub> vitamini çatışmazlığı, kokainə zəhərləmə, hiperparatiroidizm, hipertesteronemiya, di-variyalığının işləşləri, perikardit, miokard infarkt,


Prinsmetal stenokardiyası, ağıcyər arteriyasının trombemboliyası, vegetativ və mərkəzi sinir sistemi anomaliyaları, Düşən azələ distrofisi, Fridreyx ataksiyası və s. addır. Müxtəlif dərman preparatlarının qəbulu da BS-nin yanراسına səbəb olur. Bu dərmanlar arasında əsas yerlərdən biri natrium kanallarını inhibisiya edən preparatlar tutur [1]. Eyni zamanda mesalazin, beta-adrenoblokatorlar, vaqotoniklər, 1-ci nöslə antihiistamin preparatları, sedativ dərman preparatları, antidepressantlar və litium preparatları BS yarada bilar [1, 7].

In vitro və in vivo eksperimentlər zamanı seksion və klinik araşdırılmalar nəticəsində anti-depresant, neyroleptik, anksiolitiklərin sürəti hERG (human Ether-a-go-go-Related Gene) - kalium kanallarını, L-tip kalsium və natrium kanallarını (SCNSA geninin defekt nəticəsində) blokada etmək xüsusiyyətləri aşkar edilmişdir ki, bu da göstərilən kanalların faaliyyətinin pozulması ilə nəticələnir [6]. Bu preparatların qəbulu ilə bağlı meydana çıxmış BS əsasən özünaqəsd maqsədi ilə yüksək doza qəbul etmək xəstələrdə müşahidə edilmişdir [14].

BS-li insanlarda daha çox rast gəlinən SCNSA mutasiyası 1-ci fazada daxili və xarici müsbət ion axınları arasında disbalans yaradır [6]. Bayırda doğru kalium axınları vəsaitəsilə yaranan fəaliyyət potensialında tipik "notch" ("kəsik") görünüşü ortaya çıxır. Fəaliyyət potensialında normada 1-ci fazada zəif daracədə "notch" görünüş də, BS-da bu daha çox nazara çarpır və epikardial endokard arasında voltaj qradientini artıraraq xarakterik ST segmentinin elevasiyasına səbəb olur [15].

Genetik patologiyalarla yanaşı, BS zamanı təhlükeli aritmiaların əməla galmasına vegetativ sinir sistemini də əhəmiyyətli rolü yaradır. Parasimpatik sinir sisteminin fləşləşməsi və ya simpatik sinir sisteminin tormozlanması BS zamanı mədəcik taxikardiyası və soyrici aritmianın yaranmasını başladan faktorlardandır. Aritmiaların əsasən gecələr baş verəmisi də bununla izah edilə bilər [3].

BS mədəcik taxikardiyası fonunda bayılma tutmaları və qəfləti ölməli təzahür edir. Klinik təzahürler natrium kanallarının zədələnmə dorcasından asıldır. Əgər zədələnmiş kanalların sayı 25%-dən azdırsa, EKQ əlamətləri və ritm pozulması natrium kanalı blokatörlerin istifadəsindən sonra əməla gılır [6]. Zədələnmiş kanalların sayı 25%-dən çox olduqda qəfləti ölüm



Şəkil 2. BS zamanı sağ döş aparmalarında EKQ dayışıklıkları (izahat matndadır).

riski artır. Bəzi xəstələrdə bayılma olmur, həlsizlik və müxtəlif növ ritm pozulmaları baş verir. BS zamanı supraventrikulyar taxikardiya, atrioventrikulyar ditiyün taxikardiyası, qulaqcıqların soyması baş verə bilər. Lakin ancaq rast galinan və həyatı təhlükə törədən aritmia "torsade de pointes" və mədəcik fibrillyasiyadır. Aritmialar əsasən saat 00:00 - 06:00 arasında, istirahət və yuxu vaxtı baş verir. Günün digər vaxtlarında isə aritmia az hallarda əməla gəlir [7].

Qeyd etdiyimiz kimi, BS-li xəstələrin əsas klinik əlamətləri təhlükeli aritmia (mədəcik taxikardiyası və ya fibrillyasiyasi, ventrikulyar komplekslər, soyrici aritmia və s.) nəticəsində baş vermiş bayılma halları ilə təzahür edir [16].

Bu sindromun diaqnostikası üçün böyük və kiçik meyvələr işlənilər hazırlanmışdır [17].

#### Böyük meyvələr:

1. Üzvi ürək xəstəliyi olmayan xəstələrdə bayılmalar və müvafiq EKQ dayışıklıkları;

2. Natrium kanalı blokatörlerin (flekinid, prokainamid, aymalin, pilsikainid və s.) qəbulundan sonra xarakterik EKQ əlamətlərinin tiza çıxmışı.

#### Kiçik meyvələr:

1. Aildə qəfləti ölüm halları;

2. Səbəbi bilinməyən bayılma tutmaları;

3. Təsdiq edilmiş mədəcik taxikardiyası və ya mədəcik fibrillyasiyasi;

4. Müsbət elektrokardiotimulyasiya testi;

5. İon kanallarında genetik mutasiyanın olması.

BS-nin ilkən diaqnostikasının əsasını xarakterik EKQ əlamətləri təşkil edir. Əsas əlamət isə Hiss dəstəsinin sağ ayaqcığının tam və ya hissəvi blokadasıdır. Uzun illər cavan şaxslərdə bu dayışıklıklarla rastlaşan kardiologlar (əsasən hissəvi blokada zamanı) bu dayışılığı ciddi

əhəmiyyət vermır və addan olava mülayinəsə ehtiyac görmürdülər. BS haqqında məlumatlar meydana çıxdıqdan sonra EKQ dayışıklıklarına daha ciddi yanğınlama başlanıldı. Bu, EKQ əlamətlərinin daqiq araşdırılmasının zorluluğunu bir daha təsdiq edir [8].

Aparımlı araşdırılmalar nəticəsində sindrom EKQ mənzərəsinin 3 komponenti aşkar edilmişdir [8]. (Şəkil 2):


1. QRS kompleksinin terminal hissəsində elevasiya;

2. ST segmentinin enan hissəsində idio-patik elevasiya;

3. Sağ döş aparmalarında monfi T dalğası.

Ən bariz əlamətlər V<sub>1</sub>-V<sub>3</sub> aparmalarında aşkar edilir. ST segmentinin elevasiyası digər aparmalara (V<sub>1</sub>-dan V<sub>6</sub>-a) doğru getdiyəcək azurlar. Təhlükeli aritmija və ölüm halları ST segmentinin elevasiyasi ilə bağlıdır. BS olan xəstələrdə EKQ keçici olaraq normallaşır. Natrium kanalı blokatörlerinin qəbulu V<sub>1</sub>-V<sub>3</sub> aparmalarda ST segmentinin elevasiyasını artırırdıqdan sonra xarakterik EKQ əlamətlərinin tiza çıxması.

BS-nin EKQ əlamətlərinə görə 3 növü müşayyən edilmişdir (Şəkil 3). 1-ci tip üçün - monfi T dişi ilə tamamlanan, ST segmentinin 2 min və daha çox yüksəlməsi ("joved type") "qübbəşəkilli" elevasiyası; 2-ci tip üçün müsbət ya ikifazlı T dişi ilə tamamlanan ST segmentinin ("saddle-back-type") "yəhərbaşanzır" elevasiyası; 3-cü tip üçün isə ST segmentinin "yahar" və ya "qubba" formali 1 mm-dan az elevasiyası xarakterik



Şekil 3. BS-nin EKG olamalarına göre tipleri (izahat mantadır).

dir [9, 15].

BS-nin genetik diagnostikasının da ahamiyetini qeyd etmək lazımdır. Yalnız SCN5A və SCN4B genlerinin mutasiyasını (1-ci və 5-ci tip) laborator müayinə ilə təyin etmək mümkündür. Digər tipləri laborator üsulla müayinə etmək mümkün deyil [7, 10].

BS olan xəstələrin EKG mənzərasına xəs olan bəzi komponentlər (Hiss dəstəsinin sağ ayaqcığının blokadası, sağ döş aparmalarında ST segmentinin elevasiyası) müxtəlif başqa patologiyalarda da tez-tez rast gəldiyindiyindən bu xəstəliklər arasında differential diaqnostika aparılmalıdır. Bu patologiyalarda sol mədəcəyin hipertrofiyası, erkən repolarizasiya sindromu, perikardit, ürəyin işemik xəstəliyi, Prinsmetal stenokardiyası, ağıclar arteriyasının tromboemboliyası, divisoralğının sisləri, sağ mədəcəyin aritmogen displaziyası, mərkəzi və avtonom sinir sistemi patologiyaları, döş qofosinin deformasiyası, hiperkaliemiyə, hiperkalsiemiya və hipotermiya addır. Ürək damar sisteminiñ ətraflı müayinəsi (EKQ, ExoKQ, Tredmil, koronar angiografiya, troponin, CKMB analizləri, DQF və s.) əksər hallarda göstərilən patologiyaları inkar etməyə imkan verir [9].

ST segmentinin elevasiyası (əsasən gəncərlər) erkən repolarizasiya sindromu üçün da xarakteridir. Qeyd edilən sindrom irtisaylıdır, tamamilə sağlam görünən xəstələrdə rast gəlinir və heç bir şikayətlə müşayit olunmur. Erkən repolarizasiya sindromu da EKQ

mənzərəsi və dərmanlara verdiyi cavab göra BS-nə benzəyir. BS-da olduğu kimi, erkən repolarizasiya sindromunda izoproteronol ST segmentini endirir, propranolol isə qaldırır. Lakin BS-da ST elevasiyası V<sub>1</sub>-V<sub>3</sub> aparmalarında olursa, bu dəyişiklik erkən repolarizasiya sindromu olaşsələrdə sol döş aparmalarında (V<sub>4</sub>-V<sub>6</sub>) baş verir. BS-da ST intervalı enərək monfi T dişinə keçirir, erkən repolarizasiya sindromu olan xəstələrin EKQ-də T dişini müsbət qalır [19].

Bəs xəstələr 2 qrupa bölmək olar: onlardan **birinci qrupa** xarakterik EKG dəyişiklikləri yaxşı, anamnezində təsdiq olunmuş ciddi aritmia qeyd edilən xəstələr addır. Bu qrup xəstələrdə qəfəti ölüm riski yüksəkdir. Bəzi müllişlərin verdiyi məlumatlara görə, bu xəstələrin illik ölüm faizi 10%-dən artıqdır. Buna görə də bu qrup xəstələr nəzarət artırımlı və ciddi müalicə aparılmışdır. **İkinci qrupa** isə xarakterik EKG olamaları aşkar edilmiş, lakin klinik simptomların müşahidə edilmədiyi xəstələr aid edilir. Bu qrupda risk birincisi qrupdan azdır. Müxtəlif araşdırılmalar nüticəsində məlum olmamışdır ki, həyatı təhlükəli aritmianın profilaktikası məqsədilə aparılmış antiaritmik müalicə effekt vermər [16]. Bu məqsədilə betata-adrenoblokatorlar, amidaron və s. antiaritmik preparatlar istifadə edilmiş, lakin müsbət natiqa alınmamışdır. Buna görə də həzirdə qeyd etdiyiniz birinci qrup xəstələrin yeganə effektiv müalicəsi kardioverter defibrilliator implan-

tasiyasıdır [20]. BS-nin gizli formalarını aşkarlamaq üçün natrium kanallarını blokada edən antiaritmik preparatlardan istifadə edilir. Bu məqsədilə aymalin, flekainid, propafenon, novokainamid kimi preparatlardan istifadə edilir [6]. Bu zaman baş verən EKG dəyişiklikləri BS diaqnozunun təsdiqlənəsindən və proqnostik qiymətləndirilməsinə kömək edir. Qeyd etmək lazımdır ki, bu üsul yalnız gizli BS olan xəstələr üçün əhəmiyyətlidir. Anamnezində təhlükəli aritmia olan xəstələr bu üsuldan istifadə etmək olmaz. Əgər antiaritmik preparatlardan istifadə edildikdə müayinə zamanı aritmia əmələ gəlirsə, belə xəstələrə da kardioverter defibrilliator implantasiyası məsləhətliyidir. Digər simptomuz BS-li xəstələr isə müşahidəyə götürülür [21]. Simptomuz BS-li xəstələrin proqnozunu qiyamlaşdırılmış və müalicə taktiksinin təyinləşməsi məqsədilə elektrofizioloji müayinə üsullarından da istifadə edilir [22].

Xəstədə bu diaqnozun aşkarlanması tək onun müayinə və müalicəsi ilə bitmeməlidir. Belə xəstələrin ailə üzvləri və yaxın qohumlarının ətraflı müayinəsi aparılmış, lazım gəldikdə darmar preparatları ilə provakasiya metodundan istifadə edilməlidir. Eyni zamanda genetik araşdırmanın da aparılması faydalı olur [12].

Avropa Kardioloqlar Cəmiyyəti BS-li xəstələrin hayat tərzinin correksiyası üçün 2015-ci ildə aşağıdakı tədbirləri təklif etmişdir: sağ döş aparmalarında ST elevasiyasına səbəb olən preparatlardan imtinan, ifrat alkohol qəbulundan və izafə qidalanmadan çəkinmək, istənilən səbəbdən baş verən hipertermiya zamanı dərhal qızdırma sleyhina preparatlar qəbul etmək. Döş qəfasıdaxili defibrilliyatora ehtiyacı olan xəstələrin bundan imtinasi zamanı xinidinən təyin məsləhət görülür [23].

Xəstəliyin proqnozuna gəldikdə, ailə anamnezindən qəfəti ölümən hallar, bayılma və ya təsdiq olunmuş təhlükəli aritmia olan xəstələrdə qəfəti ölüm riski yüksəkdir. Xüsusilə 1-ci tipin proqnozu daha ciddidir və belə hallarda defibrilliyatorun implantasiyası zəruridır. Yalnız EKG dəyişikliyi olan və simptomuz xəstələrinin proqnozu müsbətdir [1].

BS-dən ölmüş xəstələrin meyitlərinin autopsiyası zamanı ürəkdə və digər orqanlarda qəfəti ölüm riski olur. Ürək qohumları adətən üzvi dəyişiklik müşahidə edilmir

və çox vaxt histoloji müayinədən də bir nəticəyə gəlmək mümkün olmur. Ölkəmizdə cavan şəxslərin tibbi müayinəsi zamanı kardioloqların və qəfəti ölümən halların məhkəmə-tibb ekspertlərinin nadir hallarda BS diaqnoz nadir hallarda qoymasının əsas səbəbləri bunlardır:

- bayılma halları olmuş şəxslərin ixtisaslı müayinə üçün hospitallara baxışına göndərilməməsi (ola bilər ki, bayılma halları təhlükəli aritmia ilə əlaqədar bəs versin və bəs əlamət kardioloqu BS haqqında dündündürməlidir);

- hər hansı bir şikayəti olmayan cavan şəxslərdə xarakterik EKG dəyişiklikləri ilə (əsasən Hiss dəstəsinin sağ ayaqcığının hissəvi blokadası zamanı) rastlaşan kardioloqlar bu dəyişikliyə ciddi əhəmiyyət verməməsi və slava müayinə təyin etməməsi;

- ölkəmizdə BS haqqında metodik vəsait, metodik təsviri, protokol və araşdırma materiallarının olmaması, tibbi tədqiqatların aparılmasının və diaqnostik imkanların zəif olması [24].

Qəfəti ölüm hallarında meyitlərin müayinəsi zamanı: zoraki ölümün inkar olunması, əksin infeksiyon və tənəffüs orqanları xəstəliklərinin olmaması, ürəkdə və digər orqanlarda üzvi dəyişiklik olmaması, histoloji müayinə zamanı əsaslı əlamətlər olmaması, ailə üzvləri və yaxın qohumlarında qəfəti ölüm olmasına, keçirilmiş bayılma tutulmalarının olması və əvvəlki tibbi müayinələrdə xarakterik EKG olamalarının olmasının məhkəmə-tibb ekspertini və patoloq-anatomu BS haqqında dündündürməlidir [24].

Bəslılıkla, bizim fikrimizə bayılma tutulma baş vermiş və ailə anamnezindən qəfəti ürək ölümü olan şəxslərdə Brugada sindromunun erkən aşkar olunması üçün vaxtında EKG müayinəsi aparılmalıdır. Həmçinin, BS-nin gizli formalarını aşkar etmək üçün natrium kanallarını blokada edən antiaritmik preparatlardan (aymalin, flekainid, novokainamid, propafenon və s.) istifadə edilməlidir. SCN5A və SCN4B genlerinin mutasiyasını laborator müayinə ilə təyin oluna bilməsinə nəzərə alaraq BS diaqnozunu təsdiq etmək üçün genetik müayinə aparılmalıdır. BS aşkar edilmiş xəstələrin ailə üzvləri və yaxın qohumları da ətraflı müayinə olunmalıdır. Əgər xəstənin yaxın qohumlarında bu

sindroma şübhə varsa dərman preparatları ilə provakasiya metodundan istifadə olunmalıdır.

Fikrimizcə, qəfəti ölümlərdə Brugada

sindromunun yoxlanılması naməlum mənşəli ölümlərin bir hissəsinin tapılmasına imkan verəcəkdir.

## REFERENCES

- Brugada J., Campuzano O., Arbelo E. et al. Present Status of Brugada Syndrome // Journal of the American College of Cardiology, 2018, vol. 72, pp. 1046-1056.
- Finocchiaro G., Papadakis M., Sharma S. et al. Sudden cardiac death // European Heart Journal, 2017, vol. 38, pp. 1280-1282.
- de Luna A.B., van-Roessel A.M., Escobar-Robledo L.A., Arimany-Manso J. Update on sudden cardiac death: Epidemiology and risk stratification // Spanish Journal of Legal Medicine, 2018, vol. 44, pp. 5-12.
- Isbister J., Semersjan C. Sudden cardiac death: update // Internal Medicine Journal, 2019, vol. 49, pp. 826-833.
- Casado-Arroyo R., Berme P., Rao J.Y. et al. Longterm trends in newly diagnosed Brugada syndrome: implications for risk stratification // Journal of the American College of Cardiology, 2016, vol. 68, pp. 614-623.
- Poli S., Toniolo M., Mainani M. et al. Management of untreatable ventricular arrhythmias during pharmacologic challenges with sodium channel blockers for suspected Brugada syndrome // Europeace, 2018, vol. 20, pp. 234-242.
- Sarquella-Brugada G., Campuzano O., Arbelo E. et al. Brugada syndrome: clinical and genetic findings // Genet. Med., 2016, vol. 18, pp. 3-12.
- Serra G., Baranchuk A., Bayes-De-Luna A. et al. Base of the triangle to determine a Brugada electrocardiogram pattern // Europeace, 2015, vol. 17, pp. 505-512.
- Rai M.K., Prabhu M.A., Shenthaler J. et al. Evaluation of baseline ECG in patients undergoing oral flecainide challenge test for suspected Brugada syndrome: an analysis of lead II // Indian Pacing Electrophysiol J., 2017, vol. 17, pp. 102-107.
- Richards S., Aziz N., Bale S. et al. Standards and guidelines for the interpretation of sequence variants: a joint consensus recommendation of the American College of Medical Genetics and Genomics and the Association for Molecular Pathology // Genet. Med., 2015, vol. 17, pp. 405-424.
- Kosmidis G., Veerma C.C., Casini S. et al. Readthrough-promoting drugs gentamicin and PTC124 fail to rescue Nav1.5 function of human-induced pluripotent stem cell-derived cardiomyocytes carrying nonsense mutations in the sodium channel gene SCN5A // Circ. Arrhythm. Electrophysiol., 2016, vol. 9, pp. 33-46.
- Jyh-Ming Jimmy Juang, Minoru Horie. Genetics of Brugada syndrome // Journal of Arrhythmia, 2016, vol. 32, pp. 418-425.
- Juang J.M., Tsai C.T., Lin L.Y. et al. Unique clinical characteristics and SCN5A mutations in patients with Brugada syndrome in Taiwan // J. Formos Med. Assoc., 2015, vol. 114, pp. 620-626.
- Therasse D., Sacher F., Petit B. et al. Sodium-channel blocker challenge in the familial screening of Brugada syndrome: safety and predictors of positivity // Heart Rhythm, 2017, vol. 14, pp. 1442-1448.
- Cerrato N., Giustetto C., Gribaldo E. et al. Prevalence of type I Brugada electrocardiographic pattern evaluated by twelve-lead twenty-four-hour Holter monitoring // Am. J. Cardiol., 2015, vol. 115, pp. 52-56.
- Seira J., Dendramis G., Brugada P. Pathogenesis and management of Brugada syndrome // Nat. Rev. Cardiol., 2016, vol. 13, pp. 744-756.
- Priori S.G., Blomstrom-Lundqvist C. European Society of Cardiology guidelines for the management of patients with ventricular arrhythmias and the prevention of sudden cardiac death summarized by co-chairs // Eur. Heart J., 2015, vol. 36, pp. 2757-2759.
- Juang J.M., Chen C.Y., Chen Y.H. et al. Prevalence and prognosis of Brugada electrocardiogram patterns in an elderly Han Chinese population: a nation-wide community-based study (HALST cohort) // Europeace, 2015, vol. 17, pp. 54-62.
- Abdullah Ali, Nida Butt, Azeem S. Sheikh. Early repolarization: A cause of sudden cardiac death // World Journal of Cardiology, 2015, vol. 7, pp. 466-475.
- Pappone C., Santinelli V. Implantable cardioverter defibrillator and catheter ablation in Brugada syndrome // J. Cardiovasc Med. (Hagerstown), 2017, vol. 18, pp. 35-39.
- Gonzalez Corcic M.C., Seira J., Pappone G. et al. Implantable cardioverter-defibrillators in children and adolescents with Brugada syndrome // J. Am. Coll. Cardiol., 2018, vol. 71, pp. 148-157.
- Georgopoulos S., Letsas K.P., Liu T. et al. A meta-analysis on the prognostic significance of inferolateral early repolarization pattern in Brugada syndrome // Europeace, 2018, vol. 20, pp. 134-137.
- Hernandez-Ojeda J., Arbelo E., Borras R. et al. Patients with Brugada syndrome and implanted cardioverter-defibrillators: long-term follow-up // J. Am. Coll. Cardiol., 2017, vol. 70, pp. 1991-2002.
- Aliyev R.A., Bashirov V.A., Mammadov F.E., Karimov S.M., Shirinov M.A. Brugada sindromunun alamatları, müayinə usulları və qəflati olunların aşkar olunmasıdır: amahiyəti [Signs of Brugada syndrome, methods of examination and importance in detection of sudden deaths] // Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Bulletinı [Bulletin of the General Clinical Hospital of the Armed Forces], 2019, No3, vol. 22, pp. 27-39.

Алиев Р.А.<sup>1</sup>, Баширов В.А.<sup>1</sup>, Ширинов М.А.<sup>2</sup>, Мамедов Ф.Э.<sup>3</sup>

## СИНДРОМ БРУГАДА: КЛИНИЧЕСКИЕ АСПЕКТЫ И МЕСТО СРЕДИ ПРИЧИН ВНЕЗАПНЫХ СЕРДЕЧНЫХ СМЕРТЕЙ

<sup>1</sup>Центр судебно-медицинской экспертизы и патологической анатомии Министерства Обороны Азербайджанской Республики, Баку;

<sup>2</sup>Военно-медицинский факультет Азербайджанского Медицинского Университета, Баку;

<sup>3</sup>Судебно-медицинская экспертиза Отдельной Общевойсковой Армии, Нахчivan

**Резюме.** Внезапные сердечные смерти всегда были одной из актуальных тем судебной медицины, притом причинами смертей могут быть различные сердечные патологии. Среди этих патологий синдромом Бругада (СБ) находится в первых рядах. В статье приводится информация о клинике и диагностике СБ со ссылкой на различную мировую литературу. Также здесь затронут вопрос о судебно-медицинской экспертизе внезапных сердечных смертей, наступивших в результате данной патологии. СБ зачастую встречается у молодых людей, которые с виду кажутся совершенно здоровыми и не предъявляют никаких жалоб. Характеризуется наличием прходящей полной или неполной блокады правой ножки пучка Гисса, elevación de la segmento ST en los tránsitos cardíacos, и рецидивирующей пароксизмальной полиморфной желудочковой тахикардией. Этиология заболевания неизвестна, тем не менее наличие генетических факторов подтверждается. Клинические проявления при СБ зависят от степени поражения натриевых каналов и вида мутации, происходящей в гене SCN5A, расположенным в 3-й хромосоме. Основная цель заключается в том, чтобы своевременно поставить диагноз больному и по возможности быстро начать лечение. Поэтому особое место в статье отводится диагностике заболевания.

Алиев Р.А.<sup>1</sup>, Баширов В.А.<sup>1</sup>, Ширинов М.А.<sup>2</sup>, Мамедов Ф.Э.<sup>3</sup>

## BRUGADA SYNDROME: ITS CLINICAL ASPECTS AND THE PLACE IN CAUSES OF SUDDEN CARDIAC DEATHS

<sup>1</sup>Forensic Medicine Expertise and Pathological Anatomy Center, Ministry of Defense of The Republic of Azerbaijan, Baku

<sup>2</sup>Faculty of Military Medicine of Azerbaijan Medical University, Baku

<sup>3</sup>Forensic Medical Examination of Detached Combined Arms Army, Nakhchivan

**Summary.** Sudden cardiac deaths is one of the most pressing topics in forensic medicine, and the cause of death can be various heart pathologies. Among these pathologies, Brugada syndrome (BS) is in the first place. The article provides information on the clinic and diagnosis of BS with reference to various world literature. The issue of forensic medical examination of sudden cardiac deaths caused as a result of this pathology was also touched upon. BS is more common among young people who look completely healthy and have no complaints. It is characterized by transient partial or complete blockade of the right branch of the His bundle, elevation of the ST segment in right thoracic conductions, and recurrent paroxysmal polymorphic ventricular tachycardia. Although the etiology of the disease is unknown, the presence of genetic factors has been confirmed. The clinical manifestations of BS depend on the degree of damage of the sodium channels and the type of mutation in the SCN5A gene located on 3<sup>rd</sup> chromosome. The main goal is to diagnose the patient in time and start treatment as soon as possible. Therefore, the article pays special attention to the diagnosis of the disease.

### Müəlliflərə əlaqə üçün:

Əliyev Rasim Əbdülli oğlu – tibb üzrə fəlsəfə doktoru Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Komissiyon və Təkrar ekspertiza bölməsinin eksperti  
Əlaqə telefonu: (+994) 50-312-73-53

Shirinov Minacəddin Adil oğlu – Azərbaycan Tibb Universiteti, Hərbi Tibb Fakültəsi, Patoloji anatomiya ixtisası üzrə rezipident  
E-mail: sirinov91@bk.ru

Rəysi: tibb e.d., prof. Y.Z.Qurbanov